

# Azərbaycan hüquq elminin beynəlxalq arenada uğuru

**Bu yaxınlarda Sankt-Peterburqda "Юридический центр" nəşriyyatında dünya şöhrətli azərbaycanlı kriminoloq, hüquq elmləri doktoru, professor, cinayet hüququ və kriminologiya nəzəriyyəsində beş prinsipial yeni təlimin müəllifi Xanlar Ələkbərovun iki fundamental monoqrafiyası işq üzü görmüşdür.**

İlk əsərdə "Cəza tədbirinin müəyyənləşdirilməsinin elektron texnologiyası" optimal cəza tədbirinin müəyyənləşdirilməsi üçün elektron sistem konsepsiyanının əsas müddəalarını müəyyənləşdirir, məzmunu və sosial-hüquqi şərti açıqlayır. "Ədalət mühakiməsinin elektron tərəzisi" ilə optimal cəza tədbirinin yaradılması prinsipi göstərilir, cəzanı fərdiləşdirmə alqoritmələri təhlil edilir. Optimal cəzanın təyin edilməsi üçün təklif olunan texnologiya, hökm oxumaqda vahid məhkəmə təcrübəsinin formallaşdırılmasına, əsassız dərəcədə sərt və yüngül cəzaların minimuma endirilməsinə, məhkəmə qərarının həcminin və hüdudlarının asanlaşdırılmasına, məhkəmə sehvlerinin və cəzanın təyin edilməsində sui-istifadə hallarının qarşısının alınmasına yönəlib. Eyni zamanda, "Ədalət mühakiməsinin elektron tərəzisi" yalnız optimal cəza tədbirinin qəbul edile bilən parametrlərini yaradır, burlara riayət etmək hakimin ittihamverici bir hökm çıxararkən təqsirkar şəxsə özbaşına cəza deyil, tam olaraq optimal fərdi cəza təyin etməsinə zəmanət verir. Konkret bir cinayətə görə konkret cəzaya gəldikdə, bu sistemin yaddaşında saxlanılan cinayətin obyektiv və subyektiv xüsusiyyətlərinin müxtəlif birləşmələri üçün yüz milyondan çox variantdan birinin xaric olunması ilə müəyyən edilir ki, bu da cinayətin parametrlərinə tamamilə uyğundur.

Təklif olunan texnologiyanın özünəməxsusluğunu və orijinallığını, cinayət hüquq nəzəriyyəsində ilk dəfə olaraq cəza təyinətə müddətinin mümkün qədər rəsmiləşdirilməsində və cəzanın təyin edilməsi prosedurunun cinayət işi və hakimin təqdim etdiyi təqsirkar şəxs haqqında ilkin məlumatlara əsasən avtomatik olaraq həyata keçirilməsindədir. Bununla yanaşı, məhkəmə işində qəbul edilmiş qərarın hakimin əhval-ruhiyyəsindən, sıltaqlıqlarından və ya suisitfadələrindən asılılığını istisna edir, lakin cəza təyin etme prosesinin özü isə şəffaf və asanlıqla idarə oluna bilir.


Bu texnologiyanın digər bir dəyəri müəllifin cinayət işlərində ədalət mühakiməsinin həyata keçirilməsinin xərclərinin əsas səbəblərindən birini müəyyənləşdirməsində və ona kifayət qədər dəqiq diaqnoz qoymasındadır. Belə ki, professor X. Ələkbərov ədalətsiz hökmərin səbəblərinin yalnız ayrı-ayrı hakimlərin şəxsiyyətinin peşəkar və ya mənəvi-əxlaqi deformasiyasında kök saldığına, yaxud konkret bir cinayət işinə baxılarken və həll edilərkən kənar qüvvələrin hakimin prosessual fəaliyyətinə müdaxiləsi ilə əlaqəli olduğunu inanır.

Bu amillərin ədalət mühakiməsinin məqsədlərinin ayrı-ayrı məhkəmə nümayəndələri tərəfindən təhrif olunmasının səbəbləri arasında istisna etmədən, müəllif bu şərin kökünü daha da dərinləşdirməni və əsasən obyektiv səbəblərdən qaynaqlandığını düşünür. Məsələ burasındadır ki, cinayətin ağırlığına və cinayətkarın şəxsiyyətine uyğun qanuni və ədalətli bir cəza təyin etmək üçün hakim yalnız cinayət hüququ, cinayət prosesi və s. sahələrində deyil, ən azı, məhkəmən cəzasını çekmə müddətində davranışının proqnozlaşdırılması nəzəriyyəsində, penologiya və penitensiar psixiologiyada da dərin biliklərə sahib olmalıdır. Ancaq, hipotetik olsa da, müasir dünyada hər bir hakimin, eyni zamanda, bütün bu biliklərin daşıyıcısı olən bileyçiyini, üstəlik, təqsirkar üçün müvafiq cəzanı dəqiq müəyyənləşdirəcək dərəcədə olduğunu düşünmək çətindir. Müəllif bu sərt realliga əsaslanaraq bir insanın, cinayət törətməkdə təqsirli bilinən şəxse hakim cəza təyin etmə qaydalarının maksimal qədər rəsmiləşdirildiyi ən optimal cəza tədbirinin müəyyənləşdirilməsi üçün elektron sistem vasitəsilə cəzanı və müddətlərini (ölçüsünü) təyin etməlidir.

Beş postsovət ölkəsində (Azərbaycan, Belarus, Qazaxıstan, Rusiya, Ukrayna) müstəqil ekspertlərin fikrincə, professor X.C. Ələkbərovun "Ədalət mühakiməsinin elektron tərəzisi" texnologiyası dünyada analoq olmayan misilsiz bir elmi ixtiradır. Bunu, Rusiya Federasiyası Əqli Mülkiyyət Federal Xidməti tərəfindən 2019-cu il 15 may tarixində verilmiş EHM üçün "Optimal cəzanın təyin edilməsi üçün elektron sistem" kompüter programının dövlət qeydiyyatı sertifikati də təsdiqleyir.

İkinci kitabda cəzanın temporal aspektleri, matriası və icra mexanizmi təhlil edilmişdir.

İnsanlığın yaranışından bəri nə cinayət



hüququ nəzəriyyəsində, nə kriminologiyada, nə də penologiyada cəzanın məşəyi müəyyən edilməyib. Buna görə də, bu günə qədər elmdə belə fundamental suallara anlaşılan cavablar yoxdur:

– Cəza nədir?

– Nə vaxt, harada və necə yarandı? Bu fenomenin memarı kimdir?

Bu səbəbdən qanunverici cəzaya qeyri-adı ölçülər verdi və bu əsasda sosial ədalətin bərpası, məhkəmən islah olunması və yeni cinayətlərin törədilməsinin qarşısını almaq üçün cəzanın tətbiq olunduğu bir konformist konstantı yaratdı.

Müəllifin cəzanın tətbiqetmə mexanizmi və təqsirkara təsiri barədə verdiyi mülahizələr də az maraqlı kəsb etmir. Məsələn, Xanlar müəllim insan cəmiyyətində cəzasız qalmayan bir cinayətin olmadığını qəbul edir, çünki cəza de facto həm ədalət mühakiməsindən yayınma halında, həm gizli cinayətlərdə, həm də cinayəti törədən şəxs müəyyən edilmədikdə təqsirkar şəxsi üstləşir və s.

Ancaq, bu, xüsusi bir cəzadır, dünyadan heç bir ölkəsinin Cinayət Məcəlləsində yoxdur. Lakin bu, həqiqətən mövcuddur və məhkəmə hökmü əsasında tətbiq olunmur, təqsirkara daxili "Mən" ("Raskolnikov sindromu") tərəfindən tətbiq olunur. Başqa sözə, törədilmiş bir şər işə görə cəzanın qaçılmazlığı – mədəni mühitin immanent keyfiyyətidir.

Bu yeni bir işdə başqa vacib mesaj da var. Belə ki, müəllif qanuni və ədalətli cəza təyinətə problemlərində danişarkən, cinayət işləri üzrə ədalət məbədini cinayət təqibinin orqanının bir qoluna çevirən faciəli səhvi göstərir. Bu, Avropa Şurası tərəfindən postsovət məkanındaki ölkələrə, o cümlədən Azərbaycana XX əsrin sonları – XXI əsrin əvvəllərində tətbiq olunan qəribə bir qərardır. Nəticədə bu gün məhkəmə geniş prosedur qərarlarına sanksiya verərək ibtidai istintaqın əlavəsinə çevrildi. Başqa sözə, hakimlər dolayı yolla onların razılığı ilə icra edilən prosesual qərarların qanunu və etibarlılığına görə məsuliyyət daşıyırlar.

Buradan yaranan ədalətsiz hökmərin səbəblərindən biri ittihamverici hökm çıxararkən məhkəmələr tərəfindən verilən əsəssiz sərt və yaxud yüngül cəza tədbirləridir.

Müəyyən bir işdə qərarın qanuni və ədalətli olmasına təsir göstərən, o cümlədən təqsirkar şəxsə adekvat bir cəzanın təyin edilməsi ilə nəticələnən bu cür açıq şəkildə mənafelərin toqquşmasının aradan qaldırılması üçün müəllif məhkəmənin bu funksiyalardan azad edilməsini və bununla da onun cinayət təqibinin orqanlarından tam muxtarlıyətini temin etməyi təklif edir. İbtidai istintaq orqanlarının prosesual hərəkətlərinin və qərarlarının qanuniləyinə nəzarət məsələsinə gəldikdə professor X. Ələkbərov hesab edir ki, bu funksiyalar prokurorluğa qaytarılmalıdır.

Rəyin çərçivə hüdudları professor Xanlar Ələkbərovun yeni kitablarında yer alan digər, heç də az olmayan fundamental müddələr üzərində dayanmağa imkan vermir. Ancaq güman edirəm ki, bu bənzərsiz elmi əsərlər barədə ötəri şəkildə qeyd etdiklərim də cinayət hüququ və cinayət prosesi tarixinin lövhələrinin cinayətkarlıqşunaslıq sahəsində bir master-klass kimi, onların müəllifi isə ədalət mühakiməsi sahəsində bir sıra mürəkkəb çoxsərlik problemləri həll etməyi bacaran bir alim kimi daxil olacağını göstərir.

Habil QURBANOV,

hüquq üzrə elmləri doktoru, professor,

AMEA Azad Həmkarlar İttifaqının sədri